

## II yazı

Tədqiqatçılar dünya ədəbiyyatı tarixinde dahi Safonu bu güne qədər bir nömrəli şairə qadın kimi təqdim edirlər. Antik dünya mədəniyyəti üçün Safonun qərar tutduğu zirvəye kimse yüksəlməyib. Dünya mədəniyyəti min illərlə şairənin qərar tutduğu həmin zirvəyə şükrənlıqla boyanıb. İlk olaraq Platon Safonu "Onuncu Muza" adlandırmışdır. O zamanlar "muza" ifadəsi qədim yunan mifologiyasında incəsənət və elm ilahəsi anlambilə idi. Strabon isə yazar: "...o, zamanının möcüzəsidir". Sokrat məhabət məsələlərində Safonu özünün müəllimi adlandırmışdır. Qədim Romanın şairəleri, xüsusilə Katul və Ovidi tam olaraq şairənin tesiri altında yazıb yaradmışlar...

Təccübülüdür ki, təxminən IX əsrin əvvəllərində məbəd kahinin fitvəsi ilə Safonun əlyazmalarının və digər əsərlərinin yandırılmasına baxmayaraq, 170-e yaxın poetik fragmentləri, tam olaraq böyükəmli bir şeiri bu güne qədər qorunub saxlanılır.

Müasirlərinin "ehtiraslı Safo" adlandırdıqları şairə b.e.ə. 612-ci ildə dəniz sahilində yerleşən Eres şəhərinin Lesbos adasında yunanların yaşadıqları eoli qəbiləsinə doğulmuşdur. Gösterilən tarixdə Qırx İkinci Olimpiadanın həmin şəhərdə keçirildiyi qeyd olunur. Safo şeirlərini də eoli qəbiləsinin dialektində yazmışdır.

Atası Skamandromi varlı zadəgan silkinə mənsub idi. Anasının adı Kleiadadır. Ailədə Safodan başqa, üç oğlan böyüyürdü - Xaraks, Larix və Evriq. Qızın altı yaşı olanda atası vəfat edir. Bu səbəbdən anası onu "qeter" məktəbinə vermiş olur. Qədim Yunanistanda sərbəst həyat tərzi keçirmək, öz artistlik məhərəti və ince zövqü ilə insanları cəlb etmək arzusunda olan qızlar qeter adlandırılaraq təməül məktəbdə oxuyurdular. İbtidai dərs illərində qızlara rəqs etməyi və poeziya yaradılışını öyrəndilər. Safo hələ məktəb illərində bilicilərin diqqətini cəlb edən çoxlu odalar, himnlər, elegiyalar, epitafiyalar, bayram və ziyanət şeirləri yazmış, ruhlu mahnilar bəstələmişdir. Sonralar Safonon şərəfinə "safiada" adlandırılan şeirləri o, bədəhətən deyir və xüsusi kağızlıra köçürüb nəzərdə tutduğu şəxslərə göndərirdi. Şeirlərdə fəlsəfi mənətiqin gücü poetik ustalıqla qabarılır, ünvanlanan şəxsin içtimai mövqeyi, şəxsiyyəti obyektiv olaraq təhlil edilirdi. Safo, adətən zadəgan məclislerində şeirlərini lira musiqi altında özünün müşayiətli ifa edirdi. Müasirlərinin təsvirinə görə, o, ortaboylu, qarabənz, parlaq gözlü, iti baxışlı qız idi. İlk anda bir o qədər də cəzibəli görünməsə də, ilhamının ali mərtəbəsində ilahiləşir, gözəllik mütəssəməsinə çevrilirdi.

## SAFO

(b.e.ə. 612-572)



B.e.ə. 595-ci ildə Lesbosda yerli tiran Pittakin və varlı aristokratların əleyhinə çaxnaşma baş verir. 17 yaşlı Safo qardaşları ilə birgə Siciliyaya qaçmağa məcbur olur. Doğuluğu sevimli adadan ayrılaraq 15 il qaçqınlıq həyatı keçirir.

580-ci ildə qaçqınlar doğma adaya qayıdan sonra, tarixdə "tiranların qənimi" ləqəbile məşhur olan dövrün tanınmış şairi Alkeyla qışamuddətli olsa da şeirlər məktublaşır. Onlar şeirlərində bir-birini sevdiklərini ince hissələr bölgür, nə vaxtsa görüşəcəklərini ince hissələr bildirirdilər. Lakin tezliklə Alkey Lesbos tərk etməli olduğundan görüşmek onlara nəsib olmur. Safo gözənlənilən varlı tacir Kerkile (Serkolas) orə gedir. Bir ildən sonra qızı dünyaya gəlir və ona anasının adını verir - Kleida. Amma Safonun ailə xoşbəxtliyi uzun sürmür. Az müddət içinde eyni vaxtda orı də, qızı da hansısa keçici xəstəlikdən vəfat edir. Ailesini itirən şairə özünü bütünlükə poeziyaya həsr edir.

Afinadan fərqli olaraq, Lesbos adasında qızlara, qadınlara xüsusi yanaşma, tərbiyə metodu mövcud idi. Afinada qızları yeddi yaşında etraf mühitdən ciddi şəkildə təcrid edirdilər. Lesbos adasında isə əsrlərlə

höküm sürən qaydalarla - azad fikirli, fiziki cəhətdən möhkəm olan qızlar tərbiyə edilirdi ki, gələcəkdə dünyaya gətirəcəkləri övladları sağlam olsun. Afinalı qızlara evdə yalnız əl işləri öyrədir, nadir halda savad verilir, o zamanlar qızlar üçün ümumiyyətə məktəb də yox idi. Lesbosda isə qızların tərbiyəsi tamam bunun əksi idi. Uşaqlıqdan qızları günəş şüası qəbul etməyi öyrəndilər ki, döyüşü gəncələr kimi bədənləri möhkəm olsun. Qızlar gimnastika və digər idman oyunları ilə məşğul olurdular ki, gözəl qəmətə sahib olsunlar. Müntəzəm olaraq keçirilən gözəllik müsabiqələrində utanmadan tam lüt şəkildə podiuma çıxırlar. Qızlara xüsusi məktəblərdə fiziki həzirlılıq yanışı, incəsənət, poeziya və müsiqui fənləri tədris edilirdi. Safo uzun illər boyu Lesbosun paytaxtı olan Mitilendo həmin məktəblərdən birincə rəhbərlik etmişdir. Bir sıra tədqiqatçılar təsdiq edir ki, şairənin özü bu məktəbi yaratmış və onu "Muza evi" adlandırmışdır. O zamanlar həmin məktəb mədəni mühitdə xüsusi hörmətə malik idi. Safonun "Muza evi"nə hər yerdən qızlar gəlirdilər ki, bu məktəbdə oxuyub təhsil alınlardı, lira çalmağı, oxuyub rəqs etməyi öyrənirdilər. Safo onlara çılğın ana məhəbbəti bəsləyirdi.

Böyük şaire qızlara gözəl, ehtiraslı məhəbbət şeirləri yazmağı, lirada mahnı ifa edərək özünü unutmağın sırlarını təlim edirdi. Sonralar həmin şeirlər və mahnilar təkcə Lesbosda yaşayan əhalilə deylə, qonşu adalarda yaşayanlar da sofiadam böyük həvəsle ifa edirdilər. Safonun şeirlərindəki gərgin ehtiras, hissələrin tam açıqlığı yaşımdan, sosial təbəqəsindən və içtimai mövqeyində asılı olmadan insanlara dolğun və həzələ yaşamağı təlqin edirdi. Bu xətt bütünlükə şairənin yaradıcı kredosu idi.

İndi də Safonun şəxsi həyatında baş verən ehtiraslı sevgi macəralarına qayğıdaq. Belə bir əhvalat danışılır ki, şairənin qardaşı Xaraks çaxır ticarəti ilə məşğul idi. Günlərin bir günü ticarət işi ilə Navkratis şəhərində kəniz qız olan gözəl Radopaya vurulur. Gənc tacir kənizinin sahibinə çoxlu pul ödəməkla qızı alıb Mitilenə götürür. Safo onu görən kimi ürəkdən sevir, lakin qarşı təref bunu lazımı qədər qiymətləndirir. Beləliklə, qardaşa bacı arasında dava-dalaş uzun müddət davam edir. Qəzəblənmiş Safo qardaşından tələb edir ki, qızı Navkratis qaytarsın. Bu məsələni tale həll edir. Bir defə Radopa çayda çiməndə onun sendəlini qartal caynağına keçirir. Qəribə təsadüf naticəsində qartal səndəli Misir fironu Amazisin karşısındakı yerə salır. Bu zaman o, məbədin qapısı /ağzında dayanıb növbəti qurbanı gözləyirdi. Səndəl balaca olduğunu üçün sahibinin valehədici ayaqlarını təsəvvürüne götürərək əmr edir ki, sahibini tapıb götürsün. Uzun axtarışdan sonra qızı tapıb Amazisin karşısına götürür. O, qızın gözəlliyyinə heyran olur və onunla evlənir. (Bezi mənbələrdə məşuq kimi göstərilir). Beləliklə, Radopa həmisişəlik Safonun evini tərk edir. Şairə bu əhvalatı olduğu kimi qələmə alıb və çox keçmədən şeir bütün adaya yayılır. (Tədqiqatçılar yazırlar ki, Radopanın başına gələn əhvalat, çox güman ki, Zoluşa haqqında rus nağılinin yaranmasına səbəb olmuşdur). Ömrünün sonuna yaxın şairə gənc Faona ehtirasla vurulsa da, bu məhəbbəti də cavabsız qahr.

Sonralar, qədim yunanların dilində gəzen efsanəyə görə, məhəbbətinin qarşılığının görməyən Safo b.e.ə. 572-ci ildə, 60 yaşında Lekvadiya adasında özünü donize ataraq intihar edir. O zamanlar bu səbəbdən bir veron intiharlar ayın, mərasim olaraq Apollona sitiyış kimi qəbul edildi. Qədim yunanlar belə hesab edirdilər ki, qarşılıqsız məhəbbət öz rahathığını yalnız Lekvadiyanın dumduru sularında tapa bilər.

Zakir  
ABBAS

